

# Lisenziyaların verilmesi “ASAN”laşdı


Lisenziyaların ləğvi və rüsumların yarıyadək azaldılması  
kiçik və orta sahibkarlığın inkişafına qayğıdan irəli gəlin

**X**əbər verildiyi ki-  
mi, Prezident  
İlham Əliyevin  
"Lisenziyalasdırma sa-  
həsində bəzi tədbirlər  
haqqında" 21 dekabr  
2015-ci il tarixli fərma-  
nı ilə təsdiq edilən bir  
çox sahələr üzrə lisen-  
ziyalar ləğv edilib.  
Həmçinin Azərbaycanda  
neft və qaz məhsulları-  
nın satışı, avtomobil  
nəqliyyatı ilə sərnişin  
və yük daşınması lisen-  
ziya tələb olunan fəa-  
liyyət növlərinin siyahı-  
sından çıxarılıb.

Bu, "Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gelən hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlerinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri"ndə əksini tapıb. İndiye qədər neft və qaz məhsullarının satışı üçün Energetika Nazirliyindən 5500 manat dövlət rüsumu ödənilərək lisenziya alınıb. Eyni zamanda şəhərdaxili (rayondaxili) sərnişin daşımları, şəhərlərarası (rayonlararası) sərnişin daşımları, beynəlxalq sərnişin daşımları, taksi minik avtomobiləri ilə sərnişin daşımları, ölkədaxili yük daşımları üçün 150 manat, beynəlxalq yük daşımları üçün isə 200 manat dövlət rüsumu ödənilərək lisenziya alınıb. Prezidentin 21 dekabr 2015-ci il tarixli fermanı ilə təsdiq edilən lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısında isə bu fəaliyyət növləri ek-sini tapmayıb. Siyahıya əsasən, bundan sonra maye və təbii qaz təsərrüfatı obyektlərinin qurşadırılması və istismarı üçün 1100 manat dövlət rüsumu ödənilərək iqtisadiyyat və Sənaye Nazirliyindən lisenziya alınmalıdır.

Sahibkarın yükünü  
üngülləşdirən fərman

Bundan başqa, "Lisenziyalasdırma sahəsində bəzi tədbirlər haqqında" 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən "Lisenziyalasdırma Qaydası"na əsasən, Azərbaycanda təhsil sahəsində lisenziyaların verilməsinə görə ödəniləcek dövlət rüsumunun mebləğləri də iki dəfə azaldılıb. Bundan sonra məktəbəqədər təhsil müəssisələri üçün lisenziya verilməsinə görə ödənilən dövlət rüsumu 1250 manat, ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla) üçün 2000 manat, ilk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri və peşə liseyləri) üçün 2000 manat, orta ixtisas təhsili müəssisələri üçün 2000 manat, ali təhsil müəssisələri üçün 2750 manat, əlavə təhsil müəssisələri üçün 1500 manat, dini orta ixtisas təhsili müəssisələri üçün 2000 manat, ali dini təhsil müəssisələri üçün 2750 manat olacaq. İndiyə qədər məktəbəqə-



dər təhsil müəssisələri üçün lisensiya verilməsinə görə ödənilən dövlət rüsumu 2500 manat, ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla) üçün 4000 manat, ilk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri və peşə liseyləri) üçün 4000 manat, orta ixtisas təhsili müəssisələri üçün 4000 manat, ali təhsil müəssisələri üçün 5500 manat, eləvə təhsil müəssisələri üçün 3000 manat, dini orta ixtisas təhsili müəssisələri üçün 4000 manat, ali dini təhsil müəssisələri üçün 5500 manat olub.

Prezident İlham Əliyevin di-  
ğer fərmanı ilə özəl mühafizə  
fəaliyyəti üçün lisenziyanın  
məbləği iki dəfə azaldılıb. Belə  
ki, Dövlət Təhlükəsizliyi Xidməti  
və Daxili İşlər Nazirliyi tərəfin-  
dən özəl mühafizə fəaliyyəti  
üçün lisenziyanın dövlət rüsu-  
mu 3000 manatdan 1500 mana-  
ta endirilib.

Bes, olke bascisinin mufaqi  
fermanlari ile bazi sahel ozre  
lisenziyalarin levg edilmesi,  
muxteilif xidmet sahelarina dair  
lisenziya ve icazelerin sadoles-  
dirilmesi, ruzumlarin yariyadak  
azaldilmasi sahibkarligin inki-  
saftina ne verecek?

Bəri başdan deyək ki, Mərkəzi Bankın 21 dekabr tarixli devalvasiya qərarından sonra Prezident İlham Əliyevin lisenziyalasdırmanın sadələşdirilməsi, bəzi sahələr üzrə lisenziya və ya icazələrin alınmasının ləğv edilməsi, lisenziya tələb olunan sahələrdə isə rüsumların ehemmiliyyətli dərəcədə azaldılması hər şeydən əvvəl sahibkarlığın inkişafına yönəldilən en mühüm addimlardan biri kimi qiymətləndirilir. Elə dövlət başçısı özü də çıxışlarında Azərbaycanda lisenziyalasdırma sahəsində ciddi islahatların aparılmasına, lisenziya və icazələrin sayının daha da optimallaşdırılmasına ehtiyac olduğunu vurğulayırdı. Çünkü indiyə qədər mövcud olan lisenziyalasdırma tələblərinin mürəkkəbliyi ölkədə kiçik və orta sahibkarlığın inkişafına

maneolər yaradır, korrupsiya riskini yüksəldirdi. Məhz bunu nəzərə alaraq, dövlət başçısı lisensiyalasdırma sahəsində mümkün islahatların mühüm istiqamətlərindən biri kimi bütün növ icazə ve lisensiyalasdırma fealiyyətlərinin meyarlarını və prosedurlarını özündə eks etdi- ren normativ-hüquqi aktin qəbul edilməsində gördü.

Xatırladıq ki, Prezident İlham Əliyevin 21 dekabr tarixli fərmanında ölkəmizdə 90 növ fealiyyət lisenziyalasdırılmışdır. Həmçinin 46 fealiyyət üçün icazə, 27 halda xüsusi icaze, 39 halda şəhadətnamə, 19 halda rey teləb olunurdu. Ayri-ayrı sahibkarlıq fealiyyəti ilə məşğul olan iş adamlarına tətbiq edilən bütün növ icazə və lisenziyaların ümumi sayı isə 305 idi.

**Bir islahatla 10 milyon  
manatlıq qənaət**

Lisenziya sənədlərinə baxılmazı üçün müəyyən edilmiş müddətə gəlincə, burada da subyektivizmə səbəb ola biləcək az deyildi. Belə ki, indiyə-qədərki qaydalara əsasən, lisenziya verən dövlət orqanı tərəfindən rəy alınması üçün aidiyyəti dövlət organına göndərilən müraciətə 5 gün müddətin-də baxılaraq rəy verilirdi. Lisenziya almaq üçün təqdim edilen sənədlər lisenziya verən dövlət orqanı tərəfindən qəbul edilir və imtina üçün əsas olmadıqda

qeydə alındığı gündən başlayaraq 15 gündən gec olmayıaraq lisensiya verilmesi haqqında qərar qəbul edildi. Təqdim edilmiş sənədlərde çatışmazlıqlar aşkar edildikdə, bu barədə müraciətçiye 5 gündən gec olmayıaraq yazılı məlumat verilirdi. Çatışmazlıqlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra 5 gün müddətində baxılır və qərar qəbul edildi. Bütün bunlar iş sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərin yükünü bir qədər ağırlaşdırırırdı. Məsələn, Azərbaycanda tikinti icazələrinin alınması üçün 28 prosedur

mərhələdən keçmək lazımlıdır ki, həmin prosedurlara 212 gün vaxt sərf olunurdu. Bu isə həmin sektor üzrə biznes qurmaq istəyən sahibkarlara uzun zaman, bürokratik əngellər hesabına başa gəldirdi. Bu səbəbdən də lisenziya eldə etmək üçün ödənilən vəsaitlərin adam-başına düşən milli gəlir norması əsasında yenidən tənzimlənməsi və lisenziya müddətlərinin bəzi istisnalarla daha da uzadılması, lisenziyalasdırma prosesində iddialının həmin xidməti və ya istehsalı həyata keçirmək üçün yalnız minimum tələblərə cavab verməsinin şərt kimi qoyulması, yeni yaranan müəssisələrdə və ya xüsusi ekoloji standart tələb olunmayan "start-up"larda müraciətlər üçün qanunvericilikdə nəzərdə tutulan vaxt müddətində inzibati orqandan cavab olmadıqda lisenziyanın avtomatik verilmiş hesab edilməsi xüsusi önem kəsb etdi.

Lisenziyalasdırma sahəsin-dəki islahatların effektinə gəlin-cə, bu cür islahatlar satış həc-minin artımına 5 faiz, innovasiya səviyyəsinin artımına 5 faiz, məhsuldarlığın artımına isə 22-30 faizlik müsbət təsir etmək imkanına sahibdir. Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) hesablamaları göstərir ki, lisenziya sahəsi üzrə islahatlar Azərbaycanda özəl sektor tərəfindən illik 10 milyon manat vəsaitə qə-nost etməyə sorğu varadı bilər.

**Lisenziyaların verilməsi  
“ASAN”laşıdı**

Yeri gəlmişkən, Azərbaycanda lisenziyalasdırma sahəsində xüsusi səlahiyyətli orqan İqtisadiyyat və Sənaye Nazirliyidir. Bele ki, hazırda bu qurumun lisenziyalasdırma ilə bağlı dövlət tənzimlənməsinin əsas istiqamətlərini, normativ hüquqi aktların layihələrini hazırlanmaq, dövlət orqanları və təsərrüfat subyektləri tərəfindən lisenziyalasdırma sahəsində qanunvericiliyə riayət edilməsinə nəzarettetmək və lisenziyalasdırma

qaydalarının tətbiqinə dair izahatlar vermek, sənədlərin formasını müəyyən etmek, lisenziya blanklarının hazırlanmasını sıfırış vermek və ölkədə vahid lisenziya reyestrini aparmaq kimi çeşidli səlahiyyətləri var. Üstəlik nazirliyin lisenziyalasdırma məsələləri üzrə verdiyi sərəncamlar mərkəzi və yerli icra həkimiyəti orqanları, həmçinin yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxsler üçün məcburidir.

Prezident İlham Əliyevin müvafiq fermanından sonra isə lisenziyaların "ASAN xidmət" vasitesilə verilməsinə başlanıb. Həmçinin əvvəlki illərdə verilmiş müddətli lisenziyaların deyişdirilməsi də "ASAN xidmət"ə həvalə olunub. Artıq sahibkarlıq fəaliyyəti üçün yeni imkanlar yaradan bu fermanın icrasına, yeni lisenziyaların müddətsiz lisenziyalarla əvəz olunması prosesinə başlanıb. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumatə görə, Prezidentin "Lisenziyalasdırma sahəsində bəzi tədbirlər haqqında" fermanından sonra qüvvədə olan lisenziyalar müddətsiz hesab olunur. Fərmana uyğun olaraq, lisenziya verən dövlət orqanları tərəfindən lisenziya sahiblərinin müraciətləri əsasında qüvvədə olan lisenziyaların müddətsiz lisenziyalarla əvəz olunması təmin edilir. Nazirlilik sahibkarların diqqətinə çatdırır ki, müddətli lisenziyaların müddətsiz lisenziyalarla əvəz olunması üçün sahibkarlıq fəaliyyətini həyata keçirdikləri inzibati ərazi vahidinin ehətə olunduğu "ASAN xidmət" mərkəzlərinə, dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar isə lisenziya verən mərkəzi icra hakimiyyəti orqanlarına müraciət (ərizəyə lisenziyanın əsl əlavə olunmaqla) etsinlər. Bununla əlaqədar dövlət rüsumu tələb olunmur.

Xatırındaq ki, beynəlxalq təcrübədə lisenziya və icazələr mahiyət etibarilə bir-birindən fərqlənir. Bele ki, lisenziya daha davamlı biznes fəaliyyətinə iddiaçının hazırlığını, icazə isə birdəfəlik fəaliyyətlərdə ictimai təhlükəsizlik və ətraf mühitlə bağlı normalara uyğunluğu təsdiqləyən sənəddir. Yəni lisenziya əsas biznes fəaliyyətinə başlamağa imkan verir, icazə isə əsas biznes fəaliyyəti çərçivəsində konkret aktiv fəaliyyətlər üçün əldə edilir. Məsələn, özəl tibbi klinika açmaq üçün tibbi fəaliyyətlə məşğul olmağa imkan verən lisenziya, həmçinin klinikanın binasını tikməyə və ya orada şüalanmaya gətirib çıxara biləcək tibbi avadanlıqları quraşdırmağa imkan verən icazələr alınmalıdır. Azərbaycan qanunvericiliyinə görə isə lisenziya təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsə sahibkarlıq fəaliyyəti növlərini həyata keçirməyə icazə verən dövlət sənədidir.

 Elxan Salahov  
*"İki sahil"*